

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏT

MÜNDƏRİCAT

	Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-52

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN
MƏSULİYYƏTİNİN BƏYANI**
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Bu bəyannamə BOKT "İnternational" Açıq Səhmdar Cəmiyyətinin ("Təşkilat") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2024-cü il tarixinə Təşkilatın maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişiklikləri özündə düzgün şəkildə əks etdirən maliyyə hesabatlarının Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına ("MHBS Mühasibat Uçotu Standartları") uyğun olaraq hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;
- MHBS Mühasibat Uçotu Standartlarına riayət olunması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı; və
- Yaxın gələcəkdə Təşkilat işini normal şərtlər altında davam etdirəcəyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Təşkilat daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Təşkilatın maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Təşkilatın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Təşkilatın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqcılıq, xətlər və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 30 may 2025-ci il tarixində Təşkilatın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:



Leyla Cabbarova
İdarə Heyətinin üzvü
30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası


Mirabbas Əsgərov
Baş mühasib
30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

BOKT "İnternational" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarı və Müşahidə Şurası və İdarə Heyətinə:

Rəy

Biz BOKT "İnternational" Açıq Səhmdar Cəmiyyətinin ("Təşkilat") 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli uçot prinsiplərinə dair məlumatların qısa xülasəsi də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Təşkilatın 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məəcəlləsinin" (MBESŞ məəcəlləsi) tələblərinə uyğun olaraq Təşkilatdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün maliyyə hesabatlarının auditini zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər ümumilikdə maliyyə hesabatlarının auditini çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Əsas audit məsələləri

Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərləri ehtiyatı

Müştərilərə verilmiş kreditlər 31 dekabr 2024-cü il tarixinə cəmi aktivlərin 83%-ni təşkil edir və müntəzəm olaraq təxmin edilən və istifadə edilən fərziyyələrə qarşı həssas olan ehtimal olunan kredit zərərləri ("EOKZ") üzrə ehtiyat çıxılmaqla qiymətləndirilir.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi rəhbərlikdən defolt ehtimalını (DE), defolt vəziyyətində riskə məruz qalmanı (DVRMQ) və defolt zamanı yaranan zərəri (DZYZ) müəyyən etmək üçün müşahidə edilən tarixi məlumatları, cari iqtisadi vəziyyəti və mövcud perspektivli məlumatları nəzərə alaraq əhəmiyyətli mülahizələri və qiymətləndirmə üsullarını tətbiq etməyi tələb edir.

Müştərilərə verilmiş kreditlər üzrə kredit zərəri ehtiyatı Təşkilatın maliyyə aktivlərinin qalıqlarının maliyyə vəziyyəti baxımından əhəmiyyətli olması və "Maliyyə alətləri" adlı 9 sayılı MHBS üzrə EOKZ məbləğinin hesablanması mürəkkəbliyi və mülahizələrə görə əsas audit məsələsi hesab edilir.

Audit zamanı bu məsələ necə nəzərdən keçirilmişdir?

Biz "Maliyyə alətləri" adlı 9 sayılı MHBS-nin tələblərinə uyğunluğun EOKZ qiymətləndirməsi ilə bağlı Təşkilatın metodologiyası və daxili qaydalarının əsas aspektlərini təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə öz mütəxəssislərimizi cəlb etmişdik.

Peşəkar mülahizələrin uyğunluğu və EOKZ ehtimalları ilə bağlı rəhbərlik tərəfindən irəli sürülən fərziyələrin uyğunluğunu təhlil etmək üçün biz aşağıdakı prosedurları həyata keçirmişik:

Biz, müştərilərə verilən kreditlər üzrə DE, DZZY və DVRMQ hesablanması, gecikmələrin və kredit ödənişlərinin əsas sistemlərdə vaxtında əks olunması və kreditlərin müvafiq mərhələlərə bölüşdürülməsi üçün məlumatların düzgünlüyünü sınaqdan keçirmişik. Biz nümunə əsasında dəstəkləyici sənədlərə daxil edilmiş məlumatları razılaşdırmışıq.

Biz həmçinin maliyyə hesabatlarının açıqlanmasının Təşkilatın kredit riskinə məruz qalmasını lazımi şəkildə əks etdirib-etdirmədiyini qiymətləndirmişdik.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və Audit Komitəsinin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Təşkilatı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Təşkilatın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit Komitəsi Təşkilatın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmamasına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Təşkilatın daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Təşkilatın fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Təşkilatın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında Audit Komitəsinə məlumat veririk.

Biz həmçinin idarəetmə səlahiyyətləri verilmiş şəxslərə bəyan edirik ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq hallarda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalara riayət etmişik.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərin nəzərinə çatdırılmış məsələlərdən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli olanlarını və bu səbəbdən əsas audit məsələləri hesab olunanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, bu məsələləri auditor hesabatımızda təsvir edirik.

Baker Tilly Azerbaijan

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNƏ

(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR:			
Pul vəsaitləri və onların ekvivalentləri	6	2,020,103	1,342,145
Müştərilərə verilmiş kreditlər	7	37,960,091	30,280,111
İnvestisiya mülkiyyəti		1,789,163	1,789,163
Əmlak və avadanlıqlar	8	823,886	678,456
Qeyri-maddi aktivlər	8	112,030	57,549
İstifadə hüququ olan aktivlər	8	2,141,812	1,661,895
Təxirə salınmış mənfəət vergisi aktivləri	20	362,865	223,466
Digər aktivlər	9	326,617	74,420
Cəmi aktivlər		45,536,567	36,107,205
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR			
Borc alınmış vəsaitlər	10, 21	15,198,812	10,401,793
Buraxılmış borc qiymətli kağızları	11, 21	13,196,163	11,503,416
İcarə öhdəlikləri	12	2,340,040	1,804,632
Ödəniləcək vergilər		819,026	344,368
Digər öhdəliklər	13, 21	2,124,192	1,713,956
Cəmi öhdəliklər		33,678,233	25,768,165
KAPİTAL:			
Nizamnamə kapitalı	14	8,000,000	8,000,000
Bölüşdürülməmiş mənfəət		3,858,334	2,339,040
Cəmi kapital		11,858,334	10,339,040
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		45,536,567	36,107,205

İdarə Heyəti tərəfindən:



Leyla Cəbbarova
İdarə Heyətinin üzvü

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başə çatmış il üzrə
Faiz gəliri	15, 21	17,827,749	14,664,407
Faiz xərci	15, 21	(3,872,936)	(3,280,209)
Xalis faiz gəliri	15	13,954,813	11,384,198
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	7	(45,649)	(848,050)
Xalis faiz gəliri		13,909,164	10,536,148
Haqq və komissiya gəliri	16	323,803	275,815
Haqq və komissiya xərci	17	(96,885)	(120,804)
Xalis qeyri-faiz gəliri		226,918	155,011
İşçi heyəti ilə bağlı xərclər	18, 21	(4,235,118)	(3,892,537)
Ümumi və inzibati xərclər	19	(3,956,705)	(3,332,925)
Digər gəlirlər, xalis		82,812	63,161
Mənfəət vergisindən əvvəlki mənfəət		6,027,071	3,528,858
Mənfəət vergisi xərci	20	(1,206,491)	(736,760)
İl üzrə xalis mənfəət		4,820,580	2,792,098
İl üzrə cəmi məcmu gəlir		4,820,580	2,792,098
Təşkilatın sahiblərinə məxsus əsas və azaldılmış bir səhm üzrə mənfəət (hər səhm üzrə AZN ilə)	26	603	430

İdarə Heyəti tərəfindən:

Leyla Cabbarova
İdarə Heyətinin üzvü

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2023-cü il	5,000,000	1,046,942	6,046,942
Nizamnamə kapitalında artma	3,000,000	-	3,000,000
İl üzrə cəmi məcmu gəlir	-	2,792,098	2,792,098
Elan edilmiş dividendlər	-	(1,500,000)	(1,500,000)
31 dekabr 2023-cü il	8,000,000	2,339,040	10,339,040
İl üzrə cəmi məcmu gəlir	-	4,820,580	4,820,580
Elan edilmiş dividendlər	-	(3,301,286)	(3,301,286)
31 dekabr 2024-cü il	8,000,000	3,858,334	11,858,334

İdarə Heyəti tərəfindən:


Leyla Cabbarova
İdarə Heyətinin üzvü
30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Mirabbas Əsgərov
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

The 10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		6,027,071	3,528,858
Qeyri-nağd maddələr üzrə düzəlişlər:			
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	7	45,649	848,050
Köhnəlmə və amortizasiya xərci	8	1,162,666	921,141
İstifadə olunmamış məzuniyyət ehtiyatında dəyişiklik		123,261	234,534
Hesablanmış faizlərdə və təxirə salınmış əməliyyat xərclərində xalis dəyişiklik		286,697	259,559
Əmlak və avadanlıqların silinməsi üzrə gəlir		(36,716)	(59,700)
İcarə öhdəliklərinin tanınmasının dayandırılması üzrə gəlir		(46,096)	(3,461)
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər:			
Müştərilərə verilmiş kreditlər		(7,793,660)	(6,612,245)
Digər aktivlər		(141,294)	(44,058)
Ödəniləcək vergilər		8,583	(100,790)
Digər öhdəliklər		728,575	202,994
Əməliyyat fəaliyyətindən daxil olan/(əməliyyat fəaliyyətinə yönələn) pul vəsaitləri		364,736	(825,118)
Ödənilmiş mənfəət vergisi		(879,815)	(630,328)
Əməliyyat fəaliyyətindən yönələn xalis pul vəsaitləri		(515,079)	(1,455,446)
İNVESTİSIYA FƏALİYYƏTİ			
İnvestisiya mülkiyyəti üzrə ödənişlər		(441,600)	(818,983)
Əmlak və avadanlıqlar üzrə ödənişlər		(699,239)	(421,242)
Qeyri-maddi aktivlər üzrə ödənişlər		(64,670)	(28,500)
Əmlak və avadanlıqların satışı üzrə daxilolmalar		165,248	59,700
İnvestisiya fəaliyyətindən yönələn xalis pul vəsaitləri		(1,040,261)	(1,209,025)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ			
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	10	12,095,800	17,096,042
Borc alınmış vəsaitlərin ödənilməsi	10	(7,319,700)	(12,308,032)
Buraxılmış borc qiymətli kağızları üzrə daxilolmalar	11	8,801,000	4,283,005
Buraxılmış borc qiymətli kağızlarının ödənilməsi	11	(7,306,000)	(7,947,000)
İcarə öhdəliklərinin əsas hissəsinin ödənilməsi	12	(736,516)	(573,169)
Nizamnamə kapitalının artırılmasından daxilolmalar		-	3,000,000
Səhmdara ödənilən dividendlər		(3,301,286)	-
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		2,233,298	3,550,846

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT


31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində başla çatmış il üzrə	31 dekabr 2023-cü il tarixində başla çatmış il üzrə
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma		677,958	886,375
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	6	1,342,145	455,770
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	6	2,020,103	1,342,145

31 dekabr 2024-cü il tarixində başla çatmış il ərzində Təşkilat tərəfindən ödənilmiş və alınmış faizlər müvafiq olaraq 17,895,780 AZN və 3,654,270 AZN təşkil etmişdir (31 dekabr 2023-cü il: müvafiq olaraq 14,750,650 AZN və 3,106,893 AZN).

İdarə Heyəti tərəfindən:



Leyla Cəbbarova
İdarə Heyətinin üzvü

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

30 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir